



Funded by the  
European Union


**EU4Environment**  
Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

# YAŞIL İQTISADİYYAT E-KURSUNA GİRİŞ

<https://unccelearn.org/course/view.php?id=120&page=overview>

## Hədəf auditoriyası

- Nazirliklərdə, yerli idarələrdə və yerli hakimiyyət orqanlarında çalışan məmurlar
- Özəl sektor və vətəndaş cəmiyyəti təşkilatlarının ekoloji menecerləri
- Müəllimlər, tədqiqatçılar və tələbələr
- Maraqlanan vətəndaşlar



## Tədris məqsədləri

- Ənənəvi təcrübələrdən fərqli olaraq inklüziv yaşıl iqtisadiyyatın reallaşdırılması üçün məntiqi və əsas anlayışları təsvir etmək
- Milli iqtisadiyyatların yaşılşdırılması üçün əlverişli şərtləri müəyyənləşdirmək
- Əsas sektorlarda prinsipal imkanlar və çətinliklər barədə məlumat vermək
- Inklüziv yaşıl iqtisadiyyatı inkişaf etdirmək üçün milli strategiya və planlaşdırma nümunələrini təqdim etmək
- Inklüziv yaşıl iqtisadiyyatı dəstəkləmək üçün beynəlxalq çərçivələri və təşəbbüsləri fərqləndirmək



## Metodologiya və format

Kursun axını sizin öyrənmə sürətindən asılıdır və idarə olunmur. Kurs nəzərdə tutulan məqsədlərə çatmağa kömək etmək üçün beş modula bölünmüşdür. Modullar bir-birindən asılı deyil. Kurs boyunca öyrənenlər daha dərin araşdırma tələb olunarsa inklüziv yaşıl iqtisadiyyat barədə arayışlar və nəşrlər ilə təmin ediləcəklər. Hər modulda interaktiv dərslər, video və testlər mövcuddur. Təxminən 10 saatlıq iş.



## Sertifikatın verilməsi

Kursu müvəffəqiyyətli keçmək haqqında sertifikat almaq üçün bütün beş modul tamamlanmalı və hər biri üzrə testi uğurla başa vurmaq lazımdır



## Modul 1: Mövcud vəziyyəti başa düşmək – Inklüziv yaşıl iqtisadiyyatı inkişaf etdirməyin səbəbləri

- İqtisadi paradiqmanı yenidən nəzərdən keçirmək
- Yaşıl keçidə başlamaq üçün əsaslandırma
- 2030 Gündəliyi və inklüziv yaşıl iqtisadiyyatlar ona necə töhfə verir

## Modul 3: Məqsədi görmək – Yüksək yaşılşdırma potensialı olan əsas sektorlar

- Dayanıqlı inkişafın milli konteksti
- Təbii kapitala investisiya qoymaq
- Qurulma kapitala investisiya qoymaq

## Modul 5: Münbit mühit – Inklüziv yaşıl iqtisadiyyatları dəstəkləyən beynəlxalq çərçivələr və təşəbbüslər

- Yaşıl keçidi istiqamətləndirən beynəlxalq çərçivələr
- Inklüziv yaşıl iqtisadiyyat üçün inkişaf maliyyəsi
- Dünyada inklüziv yaşıl iqtisadiyyat təşəbbüsləri

## Modul 2: Alətlərə fokuslanmaq – Struktur dəyişikliyinə şərait yaratmaq

- Daha məqsədəuyğun dövlət maliyyə axınlarının təşviqi
- Ciddi tənzimləyici çərçivələrin yaradılması
- Beynəlxalq tənzimləmə mexanizmləri
- Özəl maliyyənin cəlb olunması
- Potensialın inkişafı ilə dəyişikliyin aparıcı qüvvələrinin işə salınması

## Modul 4: Yol çizmək – Yaşıl iqtisadiyyat siyasətinin məqsədlərinə çatmaq üçün strategiyalar və planlaşdırma

- Yaşıl keçiddə maraqlı tərəfləri cəlb etmək
- İnkişaf proseslərinin planlaşdırılmasına yaşıl idealaların inteqrasiyası

Action implemented by:



Bu vərəqə Avropa Birliyinin maliyyə yardımı ilə hazırlanıb. Elektron kursun materialları Yaşıl İqtisadiyyata dair Fəaliyyət Tərəfdaşlığı çərçivəsində hazırlanmışdır. Burada səslənən fikirlər heç bir şəkildə Avropa Birliyinin, üzvlərinin və ya Şərqi Tərəfdaşlığı Ölkələri Hökumətlərinin rəsmi fikrini əks etdirmək üçün qəbul edilə bilməz.